

## **Dispetçer mövsümü vəzifəsi üzrə test tapşırıqları**

1. Avtohidroqaldırıcı xəttə çıxarkən onun sürücüsündə hansı sənədlər olmalıdır?

- A) Avtoqüllənin texniki şəhadətnaməsi, sürücülük vəsiqəsi , avtomobilin və hidroqaldırıcının istismar təlimatı və yol vərəqəsi
- B) Yalnız avtohidroqaldırıcı maşinist vəsiqəsi
- C) Yalnız avtoqüllənin texniki şəhadətnaməsi, sürücülük vəsiqəsi, yol vərəqəsi və işə buraxılması haqqında əmr
- D) Avtoqüllə maşinisti vəsiqəsi, sürücülük vəsiqəsi, işə buraxılması haqqında əmr və yol vərəqəsi
- E) Avtoqüllənin texniki şəhadətnaməsi, maşinist vəsiqəsi, sürücülük vəsiqəsi, işə buraxılması haqqında əmr və yol vərəqəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Р.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

2. Neft – qaz sənayesində istifadə edilən səyyar qaldırıcının ( Azınmaş 80-100 ) təyinatı nədir?

- A) Yeraltı avadanlığın yoxlanması, ikinci lülənin qazılması ilə bərpası, quyuların kəsmə ilə bərpası, yeraltı avadanlığın tam dəyişdirilməsi üçün
- B) Yüklərin hündürlüyə qaldırılması və yerinin dəyişdirilməsi üçün
- C) Hündürlükdə olan işlərin yerinə yetirilməsi üçün iş meydançasında (səbətdə) yerləşən işçiləri yalnız şaqüli qaldırmaq üçündür
- D) Avtomobil şassisi üzərində olan, öz yük yerinə yüklərin yüklənmə - boşaltma işləri üçün və onların 10 km məsafədək yerlərə nəql edilməsi üçündür
- E) Neft və qaz quyularının əsaslı və cari təmir üçün boruların qaldırılıb – endirilməsi üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: Р.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

3. Neft – qaz sənayesində istifadə edilən xüsusi texnika - səyyar qazma qurğularının təyinatı nədir?

- A) Xüsusi cihazları qaldırma və endirmə əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması
- B) Neft və qaz quyuağzında turbaların qaldırılması , endirilməsi və onların açılıb bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün
- D) Yeraltı avadanlığın yoxlanması, boruların parafin, duz və qum çöküntülərindən təmizlənməsi, yeraltı avadanlığın tam dəyişdirilməsi
- E) Neft və qaz quyusu ağzında turbaların açılıb bağlanması və rotora burucu momenti ötürmək üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Р.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

4. Neft-qaz sənayesində istifadə edilən avtomobil şassisi üzərində quraşdırılmış sementləyici aqreqatının təyinatı nədir?

- A) Nasosların quyuya endirilməsi və qaldırma əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması
- B) Neft və qaz quyusu ağzında turbaların qaldırılması, endirilməsi üçün
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün
- D) Yeraltı qatlarında qazma nəticəsində yaranana karotaj gilinin qaldırılması üçün
- E) Quyuların təmiri zamanı onların sementlənməsi üçün qeyri-aqressiv məhlulların təzyiqlə vurulması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Р.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

5. Neft –qaz sənayesində işlədilən– nasos avadanlığının ( UNB – 160×32) təyinatı nədir?

A) Quyuların təmiri və qazılması, quyuların yuyulması zamanı müxtəlif maye məhlulların təzyiq altında vurulması

B) Neft və qaz quyu ağzında turbaların şaquli yerdəyişməsi və onların açılıb bağlanması üçün xüsusi avadanlıqdır

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün

D) Yer in alt qatlarında qazma nəticəsində yaranan bərk torpaq qatlarının qazılması üçün

E) Quyuların təmiri zamanı onların sementlənməsi sement məhlulunun hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: P.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

6. Avtoqüllənin təyinatı nədir?

A) Yüklərin yüklənməsi və qısa məsafələrə nəql edilməsi üçün mexaniki nəqliyyat vasitəsidir

B) Yüklərin hündürlüyə qaldırılması üçündür

C) Hündürlükdə olan işlərin yerinə yetirilməsi üçün iş meydançasında yerləşən işçiləri yalnız şaquli qaldırmaq üçündür

D) Avtomobil şassisi üzrəində olan, öz yük yerinə yüklərin yüklənmə - boşaltma işləri üçün və onların 10 km məsafəyədək yerlərə nəql edilməsi üçündür

E) Hündürlükdə olan işlərin yerinə yetirilməsi üçün iş meydançasında yerləşən işçiləri şaquli və üfüqi istiqamətdə yerini dəyişmək üçündür

Testin çətinlik dərəcəsi: orta

İstinad: P.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

7. Avtohidroqaldırıcının təyinatı nədir?

A) Neft-qaz yatağın böyüklüyü, layların təzyiqləri, süxurların xassələri və s. müəyyənləşdirmək məqsədi ilə quyuların qazılması üçün

B) Müxtəlif yüklərin yüklənməsi, boşaldılması və qısa məsafələrə nəql edilməsi üçün özügedən maşındır

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı ölçmə cihazların quyuya endirilməsi və qaldırılması üçün

D) Avtomobil şassisi üzərində olan, öz yük yerinə yüklərin yüklənmə - boşaltma işləri üçün və onların 10 km məsafədək yerlərə nəql edilməsi üçündür

E) Hündürlükdə olan işlərin yerinə yetirilməsi üçün iş meydançasında yerləşən işçiləri şaqüli qaldırmaq və üfüqi istiqamətdə yerini dəyişmək üçündür

Testin çətinlik dərəcəsi: orta

İstinad: Р.Н. Уланов, В.Д. Щербаков, Автомобильные Подъемники.  
Профтехобразование – М. 2010 год

8. Bunlardan hansı xüsusi təyinatlı avtomobil sayılmır?

A) Avtoqaldırıcılar

B) Avtomanipulyator

C) Avtorefrerejirator

D) Təcili ayrdım avtomobili

E) Avtobus

Testin çətinlik dərəcəsi: asan

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

9. Karotaj avtomobillər təyinatı nədir?

A) Xüsusi cihazları qaldırma və endirmə əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması

B) Neft və qaz quyusu ağzında turbaların qaldırılması , endirilməsi və onların açılıb-bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürülməsi

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması

D) Yer alt qatlarında qazma nəticəsində yaranana karotaj gilinin qaldırılması üçün

E) Süni zəlzələlər yaradmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

10. Səyyar qazma qurğusunun ( PBU-2, LBU-50) təyinatı nədir?

A) Xüsusi cihazları qaldırma və endirmə əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması

B) Neft və qaz quyu ağzında turbaların qaldırılması , endirilməsi və onların açılıb-bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün

D) Yer in alt qatlarında qazma nəticəsində yaranana karotaj gilinin qaldırılması üçün

E) Vurma üsulu ilə quyuların qazılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

11. Xüsusi nəqliyyat – sementləyici aqreqatının (AÇ-32) təyinatı nədir?

A) Xüsusi cihazları qaldırma və endirmə əməliyyatları ilə neft və qaz quyularında geofiziki tədqiqatların aparılması

B) Neft və qaz quyu ağzında turbaların qaldırılması, endirilməsi və onların açılıb bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün

D) Yer in alt qatlarında qazma nəticəsində yaranana karotaj gilinin qaldırılması üçün

E) Quyuların təmiri zamanı onların sementlənməsi üçün qeyri-aqressiv məhlulların təzyiqlə vurulması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

12. Xüsusi avtomobil – nasos avadanlığının ( UNB – 160×32) təyinatı nədir?

A) Quyuların təmiri və qazılması, quyuların yuyulması zamanı müxtəlif maye məhlulların təzyiq altında vurulması

B) Neft və qaz quyu ağzında turbaların qaldırılması, endirilməsi və onların açılıb bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün

D) Yer in alt qatlarında qazma nəticəsində yaranana neft-gil qarışığının qaldırılması üçün

E) Quyuların təmiri zamanı onların sementlənməsi sement məhlulunun hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

13. Xüsusi avtomobil – buxar avadanlığının ( PPUA – 1600\100m) təyinatı nədir?

A) Quyuların təmiri və qazılması, quyuların yuyulması zamanı müxtəlif maye məhlulların təzyiq altında vurulması

B) Neft və qaz quyu ağzında turbaların qaldırılması, endirilməsi və onların açılıb bağlanması üçün rotora kardan intiqalı ilə burucu momenti ötürür

C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün

D) Yer in alt qatlarında qazma nəticəsində yaranana neft-gil qarışığının qaldırılması üçün

E) Quyuların təmiri zamanı onların sementlənməsi sement məhlulunun hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

14. Kran manipulyator avtomobilinin təyinatı nədir?

- A) Quyuların təmiri və qazılması zamanı quyularının qaldırılması və endirilməsi
- B) Neft və qaz quyularının ağzında boruların yerinin manipulyasiya edilməsi üçün
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı geoloji kəşfiyyat və hidrogeoloji quyuların qazılması üçün
- D) Yüklərin avtomobilin öz kuzovuna yüklənməsi, boşaldılması və daşınması üçün
- E) Yüklərin 25 m-dən yüksək hündürlüyə qaldırılması və endirilməsi üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

15. Qaldırıcı avadanlıqlı avtomobilin( UPA-60) təyinatı nədir?

- A) Quyuların təmiri və qazılması zamanı quyularının qaldırılması və endirilməsi
- B) Neft və qaz quyularının ağzında boruların yerinin manipulyasiya edilməsi üçün
- C) Neft və qaz quyularının geofiziki tədqiqatı zamanı ölçmə cihazlarının quyuya endirilməsi və qaldırılması üçün
- D) Yüklərin avtomobilin öz kuzovuna yüklənməsi, boşaldılması və daşınması üçün
- E) Yüklərin 25 m-dən yüksək hündürlüyə qaldırılması və endirilməsi üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Краткий автомобильный справочник:Справ. Изд: Т4:Специальные и специализированные автотранспортные средства:М. И. Грифф и др.- М. Автополис-плюс,2005

16. Sürücülərinə hidrometeoroloji məlumatların çatdırılmasını kim həyata keçirir?

- A) Sürücü otağında və ya elan lövhəsində yazılır

B) Müəssisənin baş ekoloqu

C) Dispetçer

D) Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis

E) İstismar şöbəsinin rəisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi.  
Moskva .1988.

17. İqlim şəraiti ilə bağlı avtomobil yollarında görmə məsafəsi neçə metrdən az olduqda və avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda hərəkət dayandırılmalıdır

A) 100 metr

B) 300 metr

C) 2 metr

D) Sürücü müəyyən edir

E) 50 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi.  
Moskva .1988.

18. Buzlu yollarda avtomobillər hansı sürətlə təhlükəsiz hərəkət edə bildikdə ümumiyyətlə avtomobilin hərəkəti dayandırılır?

A) 50 km/saatdan az olduqda

B) 10 km/saatdan az olduqda

C) 20 km/saatdan az olduqda

D) Sürücü müəyyən edir

E) 70 km/saatdan az olduqda

Testin çətinlik dərəcəsi: orta



İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi.  
Moskva .1988.

19. Avtomobil yollarında yan və qəfil küləyin sürətinin hansı minimal qiymətində ( avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda və ya təhlükəli sahələrin yanından keçməni təşkil etmək olmur) avtomobilin həmin marşrutda hərəkət dayandırılır?

- A) 5 metr/saniyə
- B) 35 metr/saniyə
- C) 30 km/saat
- D) Yalnız Dövlət Yol Polisi hərəkəti dayandıra bilər
- E) Sürücü müəyyən edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi.  
Moskva .1988.

20. Avtomobil müəssisənin dispetçeri hərəkət marşrutunda yol şəraiti haqqında məlumatı hansı mənbədən alınması doğru sayılır?

- A) Həmi marşrutda işləyən sürücülərdən
- B) Həmin marşrutdan qayıdan sürücülərdən
- C) Şəxsiyyəti müəyyən olunmayan şəxslərdən
- D) Hidrometeoroloji təşkilatlardan
- E) Dövlət yol polisi orqanlarından

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi.  
Moskva .1988.

21. Kəskin ağır hava şəraitində ( şaxtada, dumanda, qard sürücünü xəttə buraxan nəqliyyatı müəssisənin dispetçeri əlavə olaraq hansı işləri yerinə yetirməlidir?

- A) Mövsümi təlimat almaq üçün sürücünü avtodəstə rəisinin yanına göndərməlidir
- B) Sürücünü ağır hava şəraiti ilə bağlı təlimatlandırılmalıdır və yol vərəqində xüsusi qeydiyyat aparmalıdır
- C) Sürücülərə əlavə olaraq normativ həcmə görə şüşə silənlər üçün donmayan maye verməlidir
- D) Hava haqqında hidrometeoroloji məlumatı yol vərəqəsi ilə birlikdə sürücüyə verməlidir
- E) Heç bir əlavə tədbir görülmür

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

22. Hərəkət marşrutunda görmə məsafəsi neçə metrədən az olduqda hərəkət dayandırılır ( avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda və ya təhlükəli sahələrin yanından keçməni təşkil etmək olmur?)

- A) 300 metr
- B) 50 metr
- C) 5 metr
- D) İstənilən halda hərəkət davam etdirilir
- E) Yalnız sürücünün subyektiv qərarı ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

23. Buz bağlamış yollarda təhlükəsiz hərəkət sürəti hansı sürətində (avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda və ya təhlükəli sahələrin yanından keçməni təşkil etmək olmur) nəqliyyat vasitələrinin hərəkəti dayandırılır?

- A) 5 km/saatdan az
- B) 50 km/saatdan az
- C) 20 km/saatdan az

D) İstənilən halda hərəkət davam etdirilir

E) Yalnız sürücünün subyektiv qərarı ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi.  
Moskva .1988.

24. Avtomobilin hərəkət marşrutunda yan və qəfil küləyin sürətinin hansı qiymətində ( avtomobilin təhlükəsiz hərəkətini təmin etmək mümkün olmadıqda və ya təhlükəli sahələrin yanından keçməni təşkil etmək olursa hərəkət dayandırılır?

A) 5 metr/saniyədən çox olarsa

B) 35 metr/saniyədən çox olarsa

C) 30 km/saatdan çox olarsa

D) İstənilən halda hərəkət davam etdirilir

E) Yalnız sürücünün subyektiv qərarı ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi.  
Moskva .1988.

25. Müəssisənin nəqliyyat vasitələrinin sürücülərinə hidrometeoroloji məlumatların çatdırılmasını kim həyata keçirir?

A) Avtodəstə rəisi

B) Ekoloq

C) Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis

D) İstismar şəbəsini rəisi

E) Dispetçer

Testin çətinlik dərəcəsi: orta

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi.  
Moskva .1988.

26. Avtomobil nəqliyyatı müəssisənin dispetçeri öz növbətçilik vaxtında nəqliyyat vasitələrinin hərəkət marşrutunda yol şəraiti haqqında məlumatı kimlərdən almasına yol verilmir?

A) Marşrutdan qayıdan sürücülərdən

B) Dövlət yol polisi orqanlarından

C) Yol və komunal təşkilatlardan

D) Hidrometeoroloji təşkilatlardan

E) Müəyyən olunmamış şəxsdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

27. Avtomobil nəqliyyatı müəssisənin dispetçeri şaxtada, dumanda, qarda, çətin hava şəraitində sürücünü xəttə buraxarkən əlavə olaraq nə etməlidir?

A) Sürücünü təlimat almaq üçün avtodəstə rəisinin yanına göndərməlidir

B) Sürücünü təlimatlandırır və yol vərəqində xüsusi qeydiyyat aparır

C) Sürücülərə əlavə olaraq normativ həcmə görə şüşəsilənlər üçün donmayan maye verməlidir

D) Yalnız hidrometeoroloji məlumatı yol vərəqəsinin arasına tikməlidir

E) Heç bir əlavə tədbir görülmür

Testin çətinlik dərəcəsi: asan

İstinad: SSRİ Neft sənayesi Nazirliyinin 1981-ci il RD 39-22-637-81 sayılı rəhbər sənədi. Moskva .1988.

28. 1 litr hansına bərabərdir?

A)  $1 \text{ m}^3$

B)  $1 \text{ cm}^3$

C) 1 dm<sup>3</sup>

D) 1 kq

E) 1 m<sup>2</sup>

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

29. 8 tonluq çənli Kamaz 5620 avtomobili maksimum neçə litr su daşıya bilər (doldurma faizi nəzərə alınmadan)?

A) 8000 litr

B) 800 litr

C) 4000 litr

D) 15000 litr

E) 80000 litr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

30. 15 ton qum məhsulunun daşınması üçün təqdim edilən yükünü özü boşaldan avtomobilin kuzovunun həcmi ən az nə qədər ola bilər?

A) 15-17 m<sup>3</sup>

B) 10 – 12 m<sup>3</sup>

C) 5-6 m<sup>3</sup>

D) 150 litr

E) 1,8 m<sup>2</sup>

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

31. 20000 litr benzin yanacağıın daşınması üçün sifarişçiyə təqdim olunan ixtisaslaşmış yük avtomobilinin yükləmə qabiliyyəti minimum nə qədər ola bilər?

A) 14 – 16 ton

B) 6-8 ton

C) 5-6 ton

D) 20- 22 ton

E) 2-3 ton

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

32. Uzel nəyin ölçü vahididir?

A) Uzunluğun

B) Sürətin

C) Çəkinin

D) Təcilin

E) Qüvvənin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

33. Beynəlxalq Vahidlər Sistemində 1(bir) Uzel nəyə bərabərdir?

A) =1852 metr

B)  $\approx 1$  km/saat

C)  $\approx 0,514$  metr/san

D) 1 mil/san

E) 1652 metr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında Qərar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmişdir

34. Müəssisəsinin avtomobili ilə təhlükəli yüklərin daşınması zamanı yol nəqliyyat hadisəsi baş vermişdir və avtomobil hərəkəti davam edə bilmir. Bu halda qəza haqqında ilkin təcili məlumatı Fövqəladə Hallar Nazirliyinə kim verir?

A) Avtonəqliyyat müəssisəsinin dispetçeri

B) Yalnız yük göndərən təşkilat

C) Yalnız yük alan təşkilat

D) Yük göndərən və yaxud yük alan təşkilat

E) Avtomobilin sürücüsü

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

35. Təhlükəli yüklərin daşıyan avtomobilin sürücüsündə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə hansı sənədlərin olması tələb olunur (tam cavabı göstərin)?

A) Təhlükəli yükün daşınma marşrutu, qəza xəbərdarlıq vərəqəsi, nəqliyyat vasitəsinin və sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə

B) Sürücünün təhlükəli yükün daşınmasına buraxılması haqqında şəhadətnamə

C) Qəza xəbərdarlıq vərəqəsi

D) Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə

E) Təhlükəli yüklərin daşınması üçün buir gedişə verilən "Xüsusi icazə vərəqi" Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə və qəza xəbərdarlıq vərəqəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması"Qaydaları. Bakı. 2000

36. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinə verilən yol vərəqəsinin hansı fərqləndirici əlaməti olur?

A) Yol vərəqəsi qırmızı rəngdə olur

B) Sürücünün təhlükəli yükün daşınmasına buraxılması haqqında şəhadətnaməsinin nömrəsi qeyd edilir

C) Sol yuxarı küncündə qırmızı rəngli mürəkkəblə «Təhlükəli yük» sözləri qeyd edilir

D) Yol vərəqəsi qırmızı rəngdə olur və sol yuxarı küncündə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə nömrəsi qeyd edilir

E) Heç bir əlavə qeydiyyat aparılmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması"Qaydaları. Bakı. 2000

37. Müəssisənin Təhlükəli yük daşıyan nəqliyyat vasitəsi texniki səbəbdən imtina edib. Sürücü öz imkanları ilə avtomobili 2 saatdan çox vaxt ərzində təmir edə bilmir. Dispetçer bu zaman nə etməlidir?

A) Yüku başqa avtomobilə yükləmək üçün , imtina edən avtomobilin yanına başqa avtomobil göndərir

B) Bu haqda fəvqəladə hallar nazirliyinə məlumat verir

C) Xarab olan avtomobili yedəyə alınıb qaraja gətirilməsi üçün tədbir görür

D) İmtina haqqında dövlət yol polisində məlumat verir və təhlükəli yükü digər avtomobilə yüklənməsi üçün tədbirlər görür



E) Avtomobilin durma yerinə təcili texniki xidmət avtomaşını göndərir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

38. Təhlükəli yükləri daşıyan avtomobil sürücüsü xəttə çıxarkən hansı əlavə texniki vasitələrlə təchiz edilməlidir?

A) Hər hansı tələb yoxdur

B) Stasionar telefonla

C) Səs salan hava fiti ilə

D) Əl telefonu ilə

E) Siqnal fişəngi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

39. 2- ci sinif təhlükəli yük daşıyan avtomobilin sürücüsünə yol vərəqəsi verilərkən dispetçer sürücünün əlavə hansı fərdi mühafizə vasitəsi ilə təmin olunmasına nəzarət?

A) Dəbilqə

B) Əleyhqaz

C) Qoruyucu kəmə

D) Mühafizə eynəkləri

E) Təsərrüfat sabunu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

40. Təhlükəli yüklərin daşınması zamanı baş vermiş yol nəqliyyat hadisəsi haqqında ilkin təcili məlumatı Daxili İşlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə kim verir?

- A) Yalnız avtonəqliyyat müəssisəsinin dispetçeri
- B) Avtonəqliyyat müəssisəsinin dispetçeri və ya avtomobilin sürücüsü
- C) Yüklə müşayiətçisi
- D) Yüklə göndərən və yaxud yüklə alan təşkilat
- E) Avtomobilin sürücüsü

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

41. Dispetçer təhlükəli yüklərin daşınması üçün avtomobili xəttə buraxarkən sürücüdə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə hansı sənəd olmasını yoxlamalıdır?

- A) Yalnız təhlükəli yüklərin daşınma marşrutu
- B) Yalnız sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə
- C) Təhlükəli yüklərin daşınma marşrutu, sürücünün, təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə, qəza xəbərdarlıq vərəqəsi, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə, həyat sığortası
- D) Yalnız nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə
- E) Təhlükəli yüklərin daşınma marşrutu, sürücünün, təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə, qəza xəbərdarlıq vərəqəsi, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

42. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin yol vərəqəsində əlavə hansı qeydlər olur?

- A) Təhlükəli yükün daşınma marşrutu göstərilir
- B) Sürücünün təhlükəli yükün daşınmasına buraxılması haqqında şəhadətnaməsinin nömrəsi qeyd edilir
- C) Sol yuxarı küncündə qırmızı rəngli mürəkkəblə «Təhlükəli yük» sözləri qeyd edilir
- D) Sol yuxarı küncündə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə nömrəsi qeyd edilir
- E) Heç bir əlavə qeydiyyat aparılmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

44. Təhlükəli yük daşıyan nəqliyyat vasitəsi 2 saatdan çox vaxt ərzində xarablıq səbəbindən hərəkətə davam edə bilmədikdə dispetçer nə etməlidir?

- A) Avtomobilin xarabolma yerinə kömək üçün təcili texniki xidmət avtomaşının göndərir
- B) Xarabolma yerinə, yanğın söndürmə və təcili tibbi yardım avtomobili çağırır
- C) Təhlükəli yükü digər avtomobilə yüklənməsi üçün tədbirlər görür
- D) Avtomobilin İmtinası haqqında dövlət yol polisində məlumat verir
- E) Avtomobilin qaraja evukuasiya olunması üçün tədbirlər görməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

45. Dispetçer tərəfindən təhlükəli yükləri müşayiət edən şəxslərin soyadları, adları, atalarının adları hansı halda yol vərəqəsində qeyd edilməlidir?

- A) Təhlükəli yükləri müşayiət edən şəxslərin, adları, soyadları yol vərəqəsində qeyd edilmir
- B) Yol vərəqəsində yalnız sürücülərin soyadları, adları, atalarının adları qeyd edilə bilər

C) Həmin şəxslərin təhlükəli yüklərin daşınmasında iştirakına icazə verən şəhadətnamələri olduqda

D) Yalnız mühafizəçilərin soyadları, adları, atalarının adları qeyd edilə bilər

E) Dövlət yol polisində razılaşdırılaraq yol vərəqəsində qeyd edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

46. Dispetçer təhlükəli yükləri daşıyan avtomobil sürücüsünün xəttə çıxarkən hansı əlavə texniki vasitələrlə təchiz olunduğunu yoxlamalıdır?

A) Mobil telefonla

B) Stasionar telefonla

C) Səs salan püləmə fiti ilə

D) Qırmızı işıq saçan əl fonarı

E) GPS naviqator ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

47. Sürücünün ümumilikdə 12 il sürücülük stajı var. Lakin müəssisədə yenidən sürücü kimi işləməzdən əvvəl 4 il başqa işlərdə işləmiş və son 2 ili yenidən sürücü kimi işləyir. Hansı halda sürücü təhlükəli yük daşıyan avtomobili idarə edə bilər?

A) Həmin növ nəqliyyat vasitəsini idarə etməyə uyğun kateqoriyalı sürücü vəsiqəsi olarsa

B) Müvafiq qaydada təlimatlandırılırsa

C) Tibbi yoxlamadan keçərsə

D) Əvvəlki sürücülük stajında təhlükəli yük daşıyan avtomobilin sürücüsü olubsa

E) Heç bir halda icazə verilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

48. Dispetçer propan qazı daşıyan avtomobilin sürücüsün xəttə buraxarkən əlavə olaraq hansı fərdi mühafizə vasitəsi ilə təmin olunmasına nəzarət etməlidir?

A) Dəbilqə və qoruyucu kəmərlər

B) Dəbilqə

C) Qoruyucu kəmərlər

D) Mühafizə eynəkləri

E) Əleyhqaz

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması" Qaydaları. Bakı. 2000

49. Avtomobilin texniki istismarında yanacaq sərfinin norması hansı vahidlə göstərilir

A) Mühərrikin silindr həcminə görə yanacaq sərfini ilə - m<sup>3</sup>/litr

B) Xüsusi yanacaq sərfini ilə - q/(kVt saat) ;

C) Saatlıq yanacaq sərfini ilə - kq/saat

D) Hər 100 km yürüş üçün litrlə - litr/100 km

E) Hər yüklü gedilən yürüş üçün yanacaq sərfini ilə - litr/km

Testin çətinlik dərəcəsi: asan

İstinad: Avtomobilin texniki istismarı.<http://bakitexnikikolleci.az/fb/76-avtomobil-nqliyyati-fenninden-icmallar.html>. 13.09.2019

50. Avtomobilin texniki istismarında hərəkət edən avtomobilin texniki istismarı zamanı yanacaq sərfinin xətt normaları (hər 100 km yürüşə görə yanacaq sərfini) necə dəyişir?

- A) 15 faiz azaldılır
- B) 20 faiz artırılır
- C) 10 faiz azaldılır
- D) Dəyişmir
- E) 5 faiz artırılır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Büdcədən maliyyələşdirilən dövlət orqanlarının (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq və başqa xüsusi orqanları istisna olmaqla, eləcə də büdcədən tam və qismən maliyyələşdirilən digər təşkilatların tabeliyində olan xidməti minik, yük, sərnişindaşıyan və xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin bir ədədi üçün yürüş və neft məhsullarının aylıq normaları» Azərbaycan Respublikası Maliyyə Nazirliyi Qeydiyyat № 06.11-84 9 aprel 1998-ci il

51. Sürücü yük nəqliyyat xidməti göstərdikdən sonra müəssisəyə qayıdaraq yol vərəqini sonuncu kimə təhvil verməlidir?

- A) Mühasibathğa
- B) Texniki – istehsalat mühəndisinə
- C) Yol hərəkəti üzrə mühəndisə
- D) Növbətçi mexanikə
- E) Avtodəstə rəisinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. “Qeydə alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 “28” fevral 2001-ci il

52. Sürücü yol vərəqini müəssisəyə nəqliyyat xidməti göstərən gündən maksimum neçə gün ərzində təhvil verməlidir?

- A) 1 gün
- B) Ayın son axırını 5 günü
- C) 3 gün

D) Yol vərəqi nəqliyyat xidməti yerinə yetirildikdən sonra sifarişçi təşkilata təqdim edilir

E) 7 iş günü ərzində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

53. Sifarişçiyə nəqliyyat xidmətinə görə ödəniş etməsi üçün hansı sənədlər göndərilir?

A) Yol vərəqinin "nəqliyyat xidmətinə görə haqq-hesab" doldurulmuş talonu və hesab-faktura

B) Yol vərəqinin arxa və üz tərəfinin kserokopiyası və sifarişçi ilə bağlanmış daşınma müqaviləsi

C) Ödəniş nəqliyyat xidmətindən əvvəl aparılır

D) Sifarişçi ilə bağlanmış daşınma müqaviləsi

E) Müqavilə və nəqliyyat xidmətinin yerinə yetirildiyini təsdiq edən akt

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

54. Nəqliyyat xidmətinin göstərilməsi hansı sənəddə rəsmiləşdirilir?

A) İstehsalat aktında

B) Yol vərəqinin arxa hissəsində II bölmədə

C) Müqaviləyə əlavə edilmiş xüsusi qəbzdə

D) Sifarişçi tərəfindən sürücüyə verilmiş icazə-tapşırıqda

E) Məzuniyyət vərəqində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

55. Sürücü xətdən qayıtdıqdan sonra yol vərəqin mühasibatlığa verməzdən əvvəl hansı vəzifəli şəxslər tərəfindən yoxlanılmalıdır?

- A) Baş mühəndis
- B) İstismar şöbəsinin rəis müavini
- C) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs
- D) Dispetçer və istismar xidmətinin rəhbərliyi
- E) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs və dispetçer

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

56. Sürücü tərəfindən dispetçərə təqdim edilən yol vərəqəsində hər hansı səhv aşkar edilməzsə, həmin yol vərəqəsi hansı xidmətə təhvil verilir?

- A) Sifarişçi təşkilata
- B) Nəqliyyat müəssisənin kargüzarlıq xidmətinə
- C) Texniki istehsalat şöbəsinə
- D) Mühasibatlığa
- E) Dispetçer xidmətinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il



57. Sürücülərə yol vərəqəsi kim tərəfindən verilir?

- A) İstimar şöbəsinin mühəndisi
- B) Müəssisənin baş mühəndisi tərəfindən
- C) Mühasibatlıq
- D) Növbətçi mexanik
- E) Dispetçer

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

58. Nəqliyyatın gördüyü işin həcmi və yanacaqın sərfi öz əksini hans sənəddə tapır?

- A) Əmtəə - nəqliyyat qaiməsində
- B) Daşıma müqaviləsində
- C) Daşıma müqaviləsinin əlavəsi olan tələbnamədə
- D) Yol vərəqəsində
- E) Sürücünün haqq- hesab kitabçasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

59. Əgər siz dispetçer olaraq yol vərəqəsi doldurularkən avtomobilin dövlət nömrə nişanını səhv yazarsızsa nə etməlisiniz?

- A) Səhv yazıya düzəliş edərək , yol vərəqinin "xüsusi" qeydlər qrafasında düzəliş etdiyimi yazaraq, tarix və imza ilə təsdiq edərəm
- B) Səhv yazıya ağırdıcı ilə düzəliş edərəm
- C) Səhv yazıya düzəliş edərəm və istismar şöbəsinin rəisinə düzəlişi təsdiq etdirərəm

D) Başqa yol vərəqi dolduraram

E) Həmin səhvi mütərizəyə alaraq üstündə düz nömrəni yazaram

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

60. Əgər siz nəqliyyat müəssisəsinin dispetçeri olaraq yol vərəqini təsadüfən cırraraq korlamısınızsa nə etməlisiniz?

A) Cırığı yapışdıraram və dolduraraq sürücüyə verərəm

B) Yol vərəqini doğrama aparatında məhv edərəm

C) Mühasibatlığa təhvil verərəm

D) Yapışdırıcı lentlə (skoç) yapışdıraram və istifadə edərəm

E) Digər dəftərxana və ya məişət işləri üçün yenidən istifadə edərəm (qaralama yazı üçün)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

61. Avtonəqliyyat müəssisələrində hərəkət tərkibini saz halda qəbul edərək xəttə çıxan şəxs kimdir?

A) Sürücü

B) Avtodəstə rəisi

C) Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis

D) Növbətçi mexanik

E) Emalxana mexaniki

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

62. Hansı müəssisələr üçün (mükiyyət növünə görə) yol vərəqinin "Yanacaq (litrlə)" qrafasının doldurulması məcburi sayılır?

- A) Özəl və dövlət mülkiyyətində olan müəssisələr
- B) Dövlət müəssisələri
- C) Azərbaycan Respublikasında bütün rezident müəssisələr
- D) Azərbaycan Respublikasında qeyri-rezident nəqliyyat müəssisələri
- E) Yalnız nəqliyyat xidmətləri üzrə dövlət qeydiyyatından keçmiş MMC-lər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

63. Avtomobillər xəttə çıxmadan əvvəl sürücülərə yol vərəqəsi kim tərəfindən verilir?

- A) İstimar şöbəsinin mühəndisi tərəfindən
- B) Müəssisənin baş mühəndisi tərəfindən
- C) Dispetçer tərəfindən
- D) Növbətçi mexanik tərəfindən
- E) Qaraj rəisi tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

64. Yük avtonəqliyyatı üçün yol vərəqinin "Xəttə çıxma vaxtı" sütunu hansı vəzifəli şəxs tərəfindən doldurulur?

- A) Mexanik tərəfindən
- B) Avtodəstə rəisi tərəfindən
- C) Texniki-istehsalat mühəndisi tərəfindən
- D) Dispetçer tərəfindən
- E) Sürücü tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

65. Yol vərəqi əsasında nəqliyyat xidmətinin hansı göstəriciləri müəyyən edilir?

- A) Sürücünün boş dayanma və isitrahət rejimi
- B) Gördüyü işin həcmi və yanacaq sərfi
- C) Maksimal sürəti
- D) Avtomobilin xəttə çıxma əmsalı
- E) Avtomobilin texniki hazırlıq əmsalı, yerinə yetirilən işin həcmi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

66. Yol vərəqəsi doldurularkən sürücünün adı və soyadı düzgün yazılmazsa dispetçer nə etməlidir?

- A) Ad və fəmiyyəyə düzəliş edərək, yol vərəqinin "xüsusi" qeydlər qrafasında düzəliş etdiyini yazır, tarix və imzası ilə təsdiq edir
- B) Ad və soyada ağırdıcı ilə düzəliş edilir
- C) Səhv yazıya düzəliş edir və imzası ilə düzəlişi təsdiq edir
- D) Korlanmış yol vərəqində səhfi aktlaşdırmaq üçün saxlayır və əvəzinə başqa yol vərəqi doldurur

E) Korlanmış yol vərəqin yandırdıqdan sonra yeni bir yol vərəqi tərtib edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

67. Dispetçer səhv doldurulmuş yol vərəqi (forma № YV-2) ilə nə etməlidir?

A) Səhv yazıya düzəliş edərək sürücüyə verir

B) Doğrama avadanlığında məhv edir

C) Müvafiq qaydada mühasibata təhvil verilir

D) Ağardıcı ilə düzəldilərək sürücüyə verir

E) Digər dəftərxana və ya məişət işləri üçün yenidən istifadə edilir (qaralama işləri və ya bükmə)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

68. Avtonəqliyyat müəssisələrində hərəkət tərkibini saz halda qəbul edən və xəttə çıxan şəxs və ya şəxslər kimdir?

A) Qaraj rəisi və sürücü

B) Dispetçer və sürücü

C) Yol hərəkətinin təhlükəsizliyi üzrə mühəndis

D) Növbətçi mexanik və sürücü

E) Sürücü

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

69. "Xətdən qayıtma vaxtı" rekvizitlərindəki sütunları üzrə məlumatlar kim tərəfindən doldurulur?

- A) Avtodəstə rəisi tərəfindən
- B) Dispetçer tərəfindən
- C) Mexanik tərəfindən
- D) Qaraj mühafizəçisi tərəfindən
- E) Sürücü tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

70. Yük avtomobillərinin yol vərəqəsinin "Yanacaq (litrlə)" rekvizitinin sütunu hansı vəsifəli şəxs doldurur?

- A) Yanacaq-sürtgü materialları üzrə mühəndis –texniki işçi
- B) Dispetçer fəaliyyəti üzrə mühəndis
- C) Avtomobili xəttə buraxan mühafizəçi
- D) Sürücü və növbətçi mexanik
- E) Rəqəmsal kartlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

71. Qanunvericiliyə görə mülkiyyət növündən asılı olaraq hansı müəssisələr üçün yol vərəqinin "Yanacaq (litrlə)" qrafasının doldurulması məcburi sayılır?

- A) Xarici şirkətlər
- B) Dövlət müəssisələri

C) Azərbaycan Respublikasında bütün rezident müəssisələr üçün

D) Azərbaycan Respublikasında qeyri-rezident nəqliyyat müəssisələri üçün

E) Yalnız nəqliyyat xidmətləri üzrə dövlət qeydiyyatdan keçmiş MMC-lər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

72. Nəqliyyat xidməti yerinə yetirildikdən sonra doldurulmuş yol vərəqlərini hansı vəzifəli şəxslər yoxlamalıdır?

A) Baş mühəndis

B) İstismar şöbəsinin rəis müavini

C) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs

D) Dispetçer və istismar xidmətinin rəhbərliyi

E) İstismar şöbəsinin rəis müavini və texniki istehsalat şöbəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2). Forma və rekvizitləri və onların doldurulması qaydaları. "Qeydə alınmışdır" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2671 "28" fevral 2001-ci il

73. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etməsinə buraxılan şəxslərin neçə yaşı olmalıdır?

A) 23 yaşı

B) 18 yaşı

C) 21 yaşı

D) 16 yaşı

E) 22 yaşı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat"ın təsdiq edilməsi barədə.  
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi QƏRAR № 05/2012-1 Bakı şəhəri 30 may 2012-ci il

74. K -700 Kirovec təkərli traktorun (dartıcı qüvvəsi 14 kN /1,4 d.g yuxarıdır) - idarə etməsinə buraxılan şəxsə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır?

- A) C
- B) DE
- C) T
- D) TK
- E) TT

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat"ın təsdiq edilməsi barədə.  
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi QƏRAR № 05/2012-1 Bakı şəhəri 30 may 2012-ci il

75. Tırtıllı traktorun idarə etməsinə buraxılan şəxsə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır?

- A) C
- B) DE
- C) T
- D) TK
- E) TT

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat"ın təsdiq edilməsi barədə.  
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi QƏRAR № 05/2012-1 Bakı şəhəri 30 may 2012-ci il



76. "HT" kateqoriyalı sürücülük vəsiqəsi olan şəxs aşağıdakılardan hansını idarə edə bilər ?

- A) Hidrostatik transmissiyalı özügedən maşınları və yükləyiciləri
- B) İki qoşqulu dartıcı yük maşınını
- C) Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorları
- D) Təkərli traktorları
- E) Tırtıllı traktorları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat"ın təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi QƏRAR № 05/2012-1 Bakı şəhəri 30 may 2012-ci il

77. Yol polisi əməkdaşları tərəfindən avtomobil yolları ilə hərəkət etməsi üçün xüsusi icazə tələb olunan iriqabaritli nəqliyyat vasitəsinin bu icazə olmadan yollarla hərəkət etməsi aşkar edildikdə, onlar hansı tədbiri həyata keçirə bilər?

- A) Yük göndərəndən yükün daşıma dəyərinin 20 faizi miqdarında cərimə alınır və daşıma davam etdirilir
- B) Xəttə buraxan dispetçeri 300 manat cərimə edir
- C) Daşınma dayandıraraq avtomobili yol hərəkətindən kənarlaşdırılır
- D) Sürücüyə cərimə yazılır və yükün təyinat məntəqəsinədək çatdırılması üçün müşayiət olunur
- E) Sürücüyə xəbərdarlıq edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

78. İriqabaritli nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət sürəti neçə km/saat - dır?

- A) 50 km/saat

B) Sürücünün yol şəraitinə görə müəyyən edir

C) Yol hərəkəti haqqında Qanuna uyğun olaraq yük avtomobilləri üçün müəyyən edilmiş sürət həddində

D) "Xüsusi İcazə" vərəqində göstərilən sürətlə

E) 30 km/saat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

79. Dispetçer iriqabaritli avtomobili və (və ya ağırçəkili nəqliyyat vasitələrinin) ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti zamanı "Xüsusi icazə" kimdə saxlanılır?

A) Nəqliyyat müəssisəsinin mexanikində

B) Nəqliyyat müəssisəsinin istismar şöbəsində

C) Nəqliyyat müəssisəsinin dispetçerində

D) Sürücüdə və ya yükü müşayiət edən şəxsdə

E) Yalnız Dövlət Avtomobil Xidmətinin əməkdaşında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

80. Sizin müəssisənin yarımqoşqu meydançası ilə en ölçüləri 3,6 metr olan iri qabaritli yük daşınmalıdır və bu daşıma üçün "xüsusi icazə" alınır. Bu halda həmin maşın necə müşayiət olunmalıdır?

A) Baş Dövlət Yol Polisi İdarəsinin patrul xidməti avtomobili ilə müşayiət edilməlidir

B) Yükgöndərən təşkilatın nəqliyyat vasitələri ilə müşayiət edilməlidir

C) Nəqliyyat Depatamentinin baş idarəsinin patrul xidməti avtomobili ilə müşayiət edilməlidir

D) İstənilən en ölçülərində hərəkət intensivliyinin ən aşağı dövrlərində müşayiət edilmədən icazə verilir

E) "Xüsusi icazə" alındıqdan sonra hərəkət intensivliyinin ən aşağı dövrlərində müşayiət edilmədən icazə verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

81. Müəssisənin avtoqatarı ("Xüsusi icazə" olmadan) xəttə çıxarkən onun maksimum uzunluğu neçə metr ola bilər?

A) 20 metr

B) 24 metr

C) 30 metr

D) 32 metr

E) 18 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

82. Xəttə çıxan izotermik kuzov banı olan yük avtomobilinin hansı minimal en ölçülərində siz ona yol vərəqəsi verərsiniz?

A) 2,6 metr

B) 2,7 metr

C) 3 metr

D) 2,8 metr

E) 2,9 metr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

83. Xəttə çıxan avtomobilin maksimal hündürlüyü hansı həddi ötməməlidir?

A) 4,5 metr

B) 3,8 metr

C) 4 metr

D) 2,5 metr

E) 2 metr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

84. Avtomobilin hansı uzunluğunda onların avtomobil yolları ilə hərəkəti mühafizə avtomobili ilə müşayiət edilməlidir?

A) 18 metrdən artıq olduqda

B) 24 metr və daha çox olduqda

C) 30 metr və çox olduqda

D) "Xüsusi icazə" alınmalıdır və hərəkət intensivliyinin ən aşağı dövrlərində müşayiət edilmədən hərəkət etməlidir

E) Belə avtomobillər yalnız Baş Dövlət Yol Polisi İdarəsinin patrul xidməti avtomobili müşayiət edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil

yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

85. Yük avtomobilinin ümumi kütləsi neçə tondan artıq olduqda mühafizə avtomobili ilə müşayiət edilməlidir?

- A) 40 ton
- B) 44 ton
- C) 50 ton
- D) Müşayiət edilmir
- E) 68 ton

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

86. Xəttə çıxan ikioxlu dartıcı ikioxlu yarımqoşqu (oxlar arası məsafə 1,8 metr dən çox) ilə hərəkət tərkibinin tam kütləsi nə qədər olduqda onun sürücüsünə yol vərəqəsi verərsiz?

- A) 38 ton və ondan kiçik olduqda
- B) 40 ton və daha kiçik olduqda
- C) 36 ton və ondan kiçik olduqda
- D) 16 ton və ondan kiçik olduqda
- E) 56 tondan kiçik olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydaları .Bakı 2009

87. İkiöxlü yük avtomobilinin apararı oxuna düşən maksimal kütlə nə qədər olduqda onun sürücüsünə yol vərəqəsi verə bilərsiniz?

A) 10 ton və ondan kiçik olduqda

B) 26 ton və daha kiçik olduqda

C) 8 ton

D) 10 ton

E) 6 tondan kiçik olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

88. ZİL 130, Mercedes 408, Kamaz 4325, MAZ 5340 markalı avtomobillərin maksimal kütləsi (yüklə birlikdə) nə qədər ola bilər?

A) 10 ton

B) 26 ton

C) 18 ton

D) 12 ton

E) 6 ton

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

89. Xüsusi icazə olmadan iriqabaritli və (və yaağırçəkili) nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsi aşkar edildikdə aidiyyatı orqanlar nə edə bilər?

A) Yük göndərəndən yükün daşıma dəyərinin 20 faizi miqdarında cərimə alınır daşıma davam etdirilir

- B) Daşıyıcıdan yükün daşıma dəyərinin 20 faizi miqdarında cərimə alınır və daşıma davam etdirilir
- C) Daşınma dayandırılır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır
- D) Sürücüyə protokol yazılır və yükün təyinat məntəqəsinədək çatdırılması üçün müşayiət olunur
- E) Ümumi daşıma dəyərinin 5-15 % məbləğində cərimə alınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

90. Hansı hündürlük ölçülərinə malik avtomobillərin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti üçün hökmən mühafizə avtomobili ilə müşayiət təmin edilməlidir?

- A) 3,9 - 4 metr hündürlükdə olduqda
- B) Hündürlüyü 3,8 metr və daha çox olduqda
- C) 4 metr və çox olduqda
- D) İstənilən hündürlükdə hərəkət intensivliyinin ən aşağı dövrlərində müşayiət edilmədən hərəkətə icazə verilir
- E) Hündürlüyü 3 metr və daha çox olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

91. İkiöxlü dartıcı ikiöxlü yarımqoşqu ilə (oxları arasında məsafəsi 1,3 - 1,8 m-dən çox olmayan halda ) tam kütləsinin hansı hədlərində ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə "xüsusi icazə" almadan yol verilir?

- A) 50 tondan kiçik olduqda
- B) 44 ton və daha kiçik olduqda

C) 36 ton və ondan kiçik olduqda

D) 80 tondan kiçik olduqda

E) Kütləsi 90 tondan kiçik olduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

92. İkiöxlü dartıcı üçöxlü yarımqoşqu ilə ümumi kütləsinin hansı hədlərində avtomobil yolları ilə hərəkətinə "xüsusi icazə" almadan yol verilir?

A) 38 ton və ondan kiçik olduqda

B) 44 ton və daha kiçik olduqda

C) 36 ton və ondan kiçik olduqda

D) Yalnız texniki xarakteristika ilə müəyyən edilir

E) Kütləsi 60 tondan kiçik olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

93. Ümumi təyinatlı avtomobil yolları ilə hərəkət edən ikiöxlü nəqliyyat vasitələrinin aparıcı oxuna düşən maksimal kütlə nə qədər ola bilər?

A) 8 ton və ondan kiçik olduqda

B) 44 ton və daha kiçik olduqda

C) 10 ton

D) Yalnız texniki xarakteristika ilə müəyyən olunur

E) 6 tondan kiçik olduqda



Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

94. Cütlənmiş oxlar, ikimeyilli (bir oxun hər tərəfində iki təkər olduqda təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi (oxlararası məsafə 1,3 m-dən 1,8 m-ə qədər ) hansı göstəriciləri aşmamalıdır?

A) 8 ton və ondan kiçik

B) 44 ton və daha kiçik

C) 10 ton

D) Yalnız texniki xarakteristika ilə müəyyən edilmiş halda

E) 16 ton

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydaları .Bakı 2009

95. Avtonəqliyyat müəssisəsində avtomobillərin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təşkil edilməməsinə görə vəzifəli şəxslər üçün hansı cərimə nəzərdə tutulur?

A) Cərimə nəzərdə tutulmayıb

B) İki yüz manat

C) Yüz manat

D) Min manatdan iki min manatadək

E) Beş yüz manatdan səkkiz yüz manatadək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

96. Avtomobillər xəttə çıxarkən onların texniki vəziyyətinin yoxlanılmasının təşkil edilməməsinə görə nəqliyyat müəssisəsi neçə manat cərimə edilə bilər?

- A) Beş yüz manatdan səkkiz yüz manatadək
- B) İki min manat
- C) Üç yüz manat
- D) İki min manatdan üç min manatadək
- E) Cərimə nəzərdə tutulmayıb

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

97. Müvafiq icazə olmadan sayrışan işıq siqnalları ilə təchiz edilmiş yük avtomobili Dövlət Yol Polisi əməkdaşı tərəfindən saxlanaraq hansı tədbir görülür?

- A) Sürücü qırx manat cərimə edilir
- B) Sürücü iki yüz manat cərimə edilir
- C) Yol hərəkəti qaydalarına uyğun olaraq bu barədə sürücüyə xəbərdarlıq edilir və hərəkətinə müvəqqəti icazə verilir
- D) Sayrışan işıq siqnalların yerində demontaj etmək mümkün olmadıqda cərimə meydançasına aparılır
- E) Yol hərəkəti qaydalarına uyğun olaraq heç bir tədbir görülməsinə yol verilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

98. Xəttə çıxan sürücülərinin reys qabağı tibbi müayinəsinin aparılmamasına görə nəqliyyat müəssisəsini neçə manat cərimə edilə bilər?

- A) Yüz manatdan iki yüz manatadək
- B) Dörd min manat
- C) Cərimə nəzərdə tutulmayıb

D) Bir min manat

E) İki min manatdan üç min manatadək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

99. Xəttə çıxan sürücülərinin reys qabağı tibbi müayinəsinin aparılmamasına görə müəssisənin vəzifəli şəxsləri neçə manat cərimə edilə bilər?

A) Beş yüz manatdan səkkiz yüz manatadək

B) Altı min manat

C) İki min manatdan üç min manatadək

D) Sürücü 40 manat cərimə edilir

E) Cərimə nəzərdə tutulmayıb

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

100. Dispetçer avtomobili xətdə icbari sığortasız buraxmasına görə İnzibati Xətalər Məcəlləsinə görə neçə manat cərimə edilə bilər?

A) Min manat

B) Yüz manat

C) İki min manatdan üç min manatadək

D) Beş yüz manatdan səkkiz yüz manatadək

E) Cərimə nəzərdə tutulmayıb

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

101. Ağırçəkili nəqliyyat vasitəsinin ( tam kütləsi 44 tondan yuxarı) "xüsusi icazə" vərəqi olamadan ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə görə avtonəqliyyat müəssisəsi neçə manat cərimə edilir?

- A) Min beş yüz manatdan iki min manatadək
- B) İki yüz manat
- C) İki min beş yüz manatdan üç min manatadək
- D) Min manat
- E) Cərimə nəzərədə tutulmayıb

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

102. Ağırçəkili nəqliyyat vasitəsinə ( tam kütləsi 44 tondan yuxarı) “xüsusi icazə” vərəqi olmadan yol vərəqəsi verən dispetçer İnzibati Xətalər Məcəlləsinə görə hansı məbləğdə cərimə edilir?

- A) Beş yüz manatdan min manatadək
- B) Yüz əlli manatdan iki yüz manatadək
- C) Min manatdan iki min manatadək
- D) Bir min manat
- E) Cərimə nəzərədə tutlmayıb

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

103. Tırtılı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər vurmasına görə hüquqi şəxsləri neçə manat cərimə edilə bilər?

- A) Beş yüz manatdan altı yüz manatadək
- B) Yüz əlli manat
- C) Üç min manatdan dörd min manatadək
- D) İki min manat
- E) Min beş yüz manatdan iki min manatadək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

104. Təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə nəqliyyat müəssisəsi Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinə görə neçə manat cərimə oluna bilər?

- A) 100 manat
- B) 250 manat
- C) 5000 manat
- D) 2000 manat
- E) 1500 – 2000 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

105. Dispetçer avtomobilə "təhlükəli yüklərin daşınmasına buraxılması şəhadətnamə" si olmadıqda halda təhlükəli yüklərin (1000 litrdən çox) daşınmasına getmək üçün yol vərəqəsi vermişdir. Bu halda dispetçer neçə manat cərimə oluna bilər?

- A) 200 manat
- B) 100 manat
- C) 500 manat
- D) 1000 manat
- E) 1500 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

106. Hansı halda dövlət yol polisi tərəfindən avtomobilin hərəkəti dayandırılaraq müvəqqəti olaraq mühafizə olunan duracağa göndərilir?

- A) Sürücü qərsiz cəriməsin ödəmək istəmədikdə
- B) Avtomobilin tibbi qutusu olmadıqda
- C) Avtomobilin şinləri yararsız olduqda

D) Məhkəmə qərarı olmadan avtomobil mühafizə olunan duracağa göndərilə bilməz

E) Avtomobil idarə edən şəxsin sürücülük vəsiqəsi olmadıqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsi. Bakı 2018

107. Hansı halda daşıyıcı daşıma müqaviləsini yerinə yetirə bilmədikdə sifarişçiyə cərimə ödəmir?

A) Vaxtında yük avtomobilini yük göndərənə daşıma müqaviləsində göstərilən vaxtda təqdim edə bilmədikdə

B) Daşıma müqaviləsində razılaşdırılmış vaxtdan 6 saatdan az gecikdirildikdə

C) Razılaşdırılmış vaxtdan 24 saatdan az müddətə yüklənməyə avtomobil təqdim edilməsi gecikdirildikdə sifarişçiyə cərimə ödəmir

D) Avtomobil yolları ilə hərəkətinin müvəqqəti dayandırılması səbəbindən yerinə yetirə bilmədikdə

E) Şifahi razılaşma ilə tənzimlənir

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

108. Avtonəqliyyat müəssisələrinin, tez xarab olan yükləri daşıyan sürücülərində ən azı hansı sənədlər olmalıdır?

A) Yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi, təhlükəli yüklərin daşınması üzrə sertifikat

B) Yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi, təhlükəli yüklərin xəbərdarlıq vərəqəsi, sürülərin ADR sertifikat

C) Tez xarab olan yüklərin daşınması üzrə sürücülük sertifikatı, yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi

D) Yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi

E) Tez xarab olan yüklərin daşınması üzrə sürücülük sertifikatı, yükün əmtə-nəqliyyat qaiməsi, yol vərəqəsi, sürücülük vəsiqəsi və Avtomobilin təhlükəli yükləri daşımağa buraxılış icazəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

109. Yük avtomobili yükləndikdən sonra sifarişçi, sürücüyə hansı sənədi təqdim etməlidir?

- A) Yol vərəqəsi
- B) Daşıma müqaviləsini
- C) Əmtəə-nəqliyyat qaiməsi
- D) Yol vərəqəsində yükün dəyəri haqqında qeyd edərək qaytarmalıdır
- E) Yükün yükçöndərəne aid olması haqqında arayış

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

110. Əmtəə-nəqliyyat qaiməsində aşağıdakılardan hansılar göstərir?

- A) Yükün göndərilmə vaxtı
- B) Yükçöndərənin ünvanı
- C) Yükün istifadə təlimatı
- D) Avtomobilin nömrəsi
- E) Yük yerlərinin miqdarı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

111. Hansı halda fərqli tipli avtomobilinin yüklənmə prosesi başa çatmış sayılır?

- A) Avtomobil yükləndikdən, bərkidildikdən və əmtəə-nəqliyyat qaiməsi sürücüyə verildikdən sonra
- B) Yükün daşıyıcıya təqdim edilməsindən sonra

C) Yükün avtonəqliyyat vasitəsinin banına yüklənməsindən və yüklənmə məntəqəsindən çıxdıqdan sonra

D) Yük alana çatdırıldıqdan sonra

E) Müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, sifarişçi tərəfindən avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, bərkidilməsi, örtülməsi və ya sarınması əməliyyatı bitdikdən sonra

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

112. Yükgöndərən tezkorlanan yüklər daşınması üçün yük avtomobili sifariş etmişdir. Bu avtomobil aşağıdakılardan hansı tip yük avtomobili ola bilər?

A) Avtobus

B) Yükün özünü boşaldan

C) Furqon tipli və ya konteyner

D) Bortlu-tentli

E) Refrejeratolu

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

113. Dövlət yol polisi tərəfindən yük avtomobili yolda uzun müddət saxlanılaraq yükün çatdırılmasının gecikdirildiyi halda daşıyıcı yükgöndərən və ya yükə alana hansı məlumatı verməlidir?

A) Yükün çatdırılmasının gecikdirilməsi haqqında məlumatlandırır

B) Sürücü yol vərəqəsində yubadılmanın səbəbləri və müddəti göstərilməklə qeydlər aparmalı və şəxsən imzalamalıdır, daşıma prosesi bitdikdən sonra məlumat verilir

C) Heç bir məlumat verilmir, sadəcə daşımanın yüksək texniki sürətlə həyata keçirilməsini təmin etməlidir

D) Yük ilə bağlı problemlər yaranarsa məlumat verilir



E) Yalnız ağır yol nəqliyyat hadisələri baş verərkən məlumat verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

114. Sürücü dispetçərə zəng edərək yükün sifarişçi tərəfindən yükləndiyini lakin sürücünün yükün bərkidilməsi üçün vasitələri olmadığını və bu vasitələri təcili göndərməsin istəyir. Bu zaman dispetçer nə etməlidir? (Daşıma müqaviləsi standart müqavilədir və başqa hal nəzərdə tutulmayı

A) Təcili yükləmə məntəqəsinə minik avtomobili ilə bərkidici tros, ildəklər və digər vasitələr göndərir

B) Sürücüylə telefon əlaqə saxlayaraq orada bərkidici vasitələr taparaq yükü özünün bərkitməyin tövsiyə edir

C) Yükün bərkidilməsi işinin yükəgöndərən tərəfindən yerinə yetirilməli olduğunu sürücüyə bildirir

D) Təcili yükləmə məntəqəsinə yük avtomobili ilə bərkidici tros, ildəklər və digər vasitələr göndərir

E) Bu hal daşımalarında tənzimlənmir və şifahi razılaşdırılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

115. Tez korlanan yüklər hansı yüklər sayılır?

A) Sürücü tərəfindən tez korlanan kimi müəyyən edilən yüklər

B) Ət və ət məhsulları

C) Günəş şüaları altında öz kəmiyyət və keyfiyyətinin itirən yüklər

D) Daşınması zamanı salamatlığı (bütövlüyü) üçün xüsusi temperatur və sanitariya-gigiyena rejiminə əməl edilməsini tələb edən yüklər

E) Avtomobillə daşınması zamanı 72 saat ərzində korlanan yüklər

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

116. Yüklü avtonəqliyyat vasitəsi yolda nəzarətedici orqanlar tərəfindən saxlanıldığı halda nəzarətedici orqanın nümayəndəsi tərəfindən avtonəqliyyat vasitəsinin yubadılması haqqında hansı rəsmi sənədləşmə aparılır?

- A) Heç bir sənədləşmə aparılmır
- B) Yol vərəqəsində yubadılmanın səbəbləri və müddəti göstərilməklə qeydlər aparılır
- C) Müəssisəyə sürücü tərəfindən zəng edilərək məlumat verilir
- D) Nəzarətedici orqanların yüklü avtonəqliyyat vasitəsin yolda saxlamaq hüququ yoxdur
- E) Yalnız yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı protokol bağlanılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

117. Bir neçə yükalanın ünvanına göndərilən iri metal boru və millərin daşınması zamanı onaların sifarişçilər üzrə fərqləndirilməsi necə müəyyən olunur?

- A) Sürücü yadında saxlayır
- B) Yol vərəqəsində qeydlər aparılır
- C) Metal boru və millərin ucları yağlı boya ilə markalanır (hər sifarişçiyə uyğun), hər bir sifarişçinin ekspeditoru ayrı-ayrılıqda yükü müşayiət edir
- D) Müəyyən olunmur, hər sifarişçi öz yükünü götürür
- E) 3

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

118. Yüklü avtonəqliyyat vasitəsi yolda nəzarətedici orqanlar tərəfindən saxlanılaraq yükün çatdırılmasının gecikdirildiyi halda daşıyıcı nə etməlidir?

- A) Daşıyıcı gecikmə səbəbini məxfi saxlamalıdır
- B) Daşıyıcı yol vərəqəsində yubadılmanın səbəbləri və müddəti göstərilməklə qeydlər aparmalıdır
- C) Daşıyıcı daşımının yüksək texniki sürətlə həyata keçirilməsini təmin etməlidir
- D) Daşıyıcı tərəfindən yükləndirən və ya yüklənən yükün çatdırılmasının gecikdirilməsi haqqında məlumatlandırılır
- E) Yalnız ağır yol nəqliyyat hadisələri baş verəndə məlumat verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

119. Daşıyıcı tərəfindən yükü daşınmaya qəbul etməkdən imtina edilməsinə səbəb olan hallar hansılardır?

- A) Yük lazımı tara və ya qablaşdırmada təqdim edilmədiyə üçün yükün salamatlığını təmin edə bilmədikdə
- B) Təqdim edilmiş yük partiyasının çəkisinin avtonəqliyyat vasitəsinin yükləmə qabiliyyətindən 2 dəfədən kiçik olduqda
- C) Təqdim edilmiş yük partiyasının çəkisi avtonəqliyyat vasitəsinin yükləmə qabiliyyətindən 10 faizdən çox olduqda
- D) Yük icraya qəbul edilmiş sifarişə uyğun olmadığı üçün yükün salamatlığını təmin edə bilmədikdə
- E) Yük lazımı qablaşdırmada təqdim edilmədiyə üçün yükün salamatlığını təmin edə bilmədikdə və yükün çəkisi avtonəqliyyat vasitəsinin yükləmə qabiliyyətindən böyük olduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

120. Hansı hal daşıyıcının yükü daşınmaya yük göndərən sənədi səbəbindən qəbul etməkdən imtina edə bilməz?

- A) Yük lazımı tara və ya qablaşdırmada təqdim edilmədikdə

- B) Təqdim edilmiş yük partiyasının çəkisi avtonəqliyyat vasitəsinin yükləmə qabiliyyətindən artıq olduqda
- C) Daşıma marşrutu boyu avtomobil yollarında hərəkətin müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması üzündən yükün çatdırılması mümkün olmadıqda
- D) Avtomobilin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanuna 1 sayılı əlavəsində göstərilən nasazlıqları olduqda
- E) İcraya qəbul edilmiş sifarişə uyğun olmadıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

121. Aşağıda göstərilən hansı halda daşıyıcı yükü daşımaya qəbul etməlidir?

- A) Daşıma Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunduqda
- B) Əmtəə təyinatlı yüklərə dair əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədikdə
- C) Öz xüsusiyyətlərinə görə daşımaya təqdim edilmiş yüklərin birlikdə bir avtonəqliyyat vasitəsilə daşınmasına yol verilmədikdə
- D) Yük işıqqaytarıcılarının, qeydiyyat və tanınma nişanlarının üstünü tutduqda, səs saldıqda, toz qaldırdıqda
- E) Təqdim edilmiş yükün kütləsinin avtomobilin yükləmə qabiliyyətinin 95 faizindən az olduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

122. Müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, bərkidilməsi, örtülməsi, sarınması, boşaldılması kimlər tərəfindən həyata keçirilməlidir?

- A) Yükgöndərən (yükalan) tərəfindən
- B) Daşıyıcı tərəfindən
- C) Sürürücü tərəfindən

D) Daşıyıcı tərəfindən müqavilə ilə işə cəlb edilmiş outsorsing şirkəti tərəfindən

E) Bu hal daşımalarında tənzimlənmir

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

123. Xüsusi yüklərin daşınması zərurəti ilə əlaqədar avtonəqliyyat vasitəsinin yenidən təchiz edilməsi yerinə yetirilməsi hansı cavabda daha tam göstərilib?

A) Daşıyıcı tərəfindən sifarişçinin hesabına

B) Yenidən təchiz edilməyə daşıyıcının yazılı razılığı ilə sifarişçi tərəfindən onun öz vəsaiti hesabına

C) Daşıyıcı tərəfindən öz hesabına

D) Sifarişçi tərəfindən yenidən təchiz edilməyə daşıyıcının yazılı razılığı ilə daşıyıcının vəsaiti hesabına

E) Daşıyıcı tərəfindən sifarişçinin hesabına və ya sifarişçi tərəfindən daşıyıcının yazılı razılığı ilə sifarişçi tərəfindən onun öz vəsaiti hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

124. Yükün avtonəqliyyat vasitəsinə yüklənməsi nə zaman başa çatmış hesab olunur?

A) Avtomobil yüklənərək yükləmə ərazisindən çıxdıqdan sonra

B) Yükün avtonəqliyyat vasitəsinin banına yüklənməsindən sonra

C) Yükün avtonəqliyyat vasitəsinin banına yüklənməsindən və lazımi qaydada əmtə-nəqliyyat qaiməsi tərtib edildikdən sonra

D) Müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa sifarişçi tərəfindən avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, bərkidilməsi, örtülməsi və ya sarınması əməliyyatı bitdikdən sonra

E) Avtonəqliyyat vasitəsinə yükün yüklənməsi əməliyyatı bitdikdən sonra

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

125. Daşınan yük əskik çıxdıqda yükalan nə edə bilər?

A) Yüku qəbul etməməlidir

B) Bu barədə əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd aparmalı və həmin qeydi daşıyıcının imzası ilə təsdiq etməlidir.

C) Əgər əskiklik yükün avtonəqliyyat vasitəsindən boşaltdıqdan sonra aşkar olunarsa bu haqda polis orqanlarına məlumat verməli və avtomobilin ərazidən çıxmasını məhdudlaşdırmalıdır

D) Yükün yenidən avtomobilə yüklənərək geri qaytarmalıdır

E) Yüku qəbul edib, sürücüyə veriləcək ödənişi 30% azaltmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

126. Daşıyıcı daşıma müqaviləsin avtomobil yolları ilə avtonəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması səbəbindən yerinə yetirə bilmədikdə sifarişçi tərəfindən hansı məbləğdə cərimə olunur?

A) Daşınmamış yükün daşıma dəyərinin 20 faizi miqdarında sifarişçiyə ödəniş edir

B) Razılaşdırılmış vaxtdan 6 -9 saatadək gecikdirildikdə yükün daşıma dəyərinin 10 faizi miqdarında sifarişçiyə cərimə ödəyir

C) Razılaşdırılmış vaxtdan 24 saatadək gecikdirildikdə yükün daşıma dəyərinin 30 faizi miqdarında sifarişçiyə haqq ödəyir

D) Sifarişçiyə cərimə ödənilmir

E) Ümumi daşıma dəyərinin 5-15 % məbləğində

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

127. Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınmasına hansı hallarda icazə verilir?

- A) Sürücü öz mülahizələrinə görə yükü daşımaya qəbul edir
- B) Yükün avtonəqliyyat vasitəsinin banına yüklənməsindən sonra
- C) Əmtəə-nəqliyyat qaiməsi daşımadan əvvəl təqdim edildikdən sonra
- D) Yol vərəqəsində yükün dəyəri haqqında qeyddən sonra
- E) Sifarişçi tərəfindən avtonəqliyyat vasitəsinin yol vərəqəsində buraxılış möhürü vurduqdan sonra

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

128. Avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına dair əmtəə-nəqliyyat qaiməsi ən az neçə nüsxədə tərtib olunmalıdır?

- A) 4 nüsxədə
- B) 2 nüsxədə
- C) 1 nüsxədə
- D) 3 nüsxədə
- E) 5 nüsxədə

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

129. "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması" Qaydalarına görə yüklərin əmtəə-nəqliyyat qaiməsinin nüsxələri kimlərdə olmalıdır?

- A) 3 nüsxə olmaqla - yükəndərində, yükü müşayiət edəndə, daşıyıcıda
- B) 2 nüsxə olmaqla - yükəndərində və sürücüdə
- C) 1 nüsxə olmaqla - sürücüdə

D) 1 nüsxədə yalnız əsl olmaqla – sürücüdə və daşımanın sonunda yükə təqdim etməklə

E) Yeni qəbul edilmiş qaydalar üzrə tərtib olunmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

130. Əmtəə-nəqliyyat qaiməsində aşağıdakılardan hansılar göstərilməlidir?

A) Yükün son istifadə müddəti

B) Yükün keyfiyyət sertifikatının nömrəsi

C) Yükün brutto çəkisi

D) Avtonəqliyyat vasitəsinin proqnozlaşdırılan hərəkət sürəti

E) Yükün mənşə sertifikatının nömrəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları» Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 142 Qərarı. Bakı.2009

131. Qeyri - müntəzəm sərnəşin daşıyan avtobus sürücüsündə hansı sənədlər olmalıdır daşınacaq sərnəşinlərin siyahısı hansı sənəddə göstərilir?

A) Sifarişçisi və (və y daşıyıcı tərəfindən təsdiq edilmiş formulyarda

B) Sərnəşin və daşıyıcı arasında bağlanmış sərnəşin daşıma müqaviləsində

C) Siyahı olmur

D) Yol vəərəqəsində

E) İşçi heyətin üzvlərinin verdiyi xüsusi biletlərdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnəşin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı



132. Dispetçer xəttə çıxan sürücünün reys qabağı tibbi müayinədən keçməsinə necə müəyyən edə bilər?

- A) 83 saylı tibbi arayışla
- B) Yol vərəqəsində qeyddən
- C) Dispetçer və həkim bir otaqda oturur
- D) Poliklinikanın verdiyi şəxsi tibbi anketdən
- E) Sənədləşdirilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

133. Qeyri-müntəzəm sərnişin daşıyan avtobus sürücülərində hansı sənədlər olmalıdır?

- A) BC kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi və sifarişçi və daşıyıcı tərəfindən rəsmiləşdirilmiş formulyar
- B) Sərnişin və daşıyıcı arasında bağlanmış sərnişindəşım müqaviləsi, D kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi
- C) Sərnişin və daşıyıcı arasında bağlanmış sərnişindəşım müqaviləsi, C kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi
- D) D kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi və sifarişçi və daşıyıcı tərəfindən rəsmiləşdirilmiş formulyar
- E) Sərnişinlərə vermək üçün bilet, D kateqoriyalı sürücülük vəsiqəsi, yol vərəqəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

134. Komersiya məqsədli sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hansı təşkilat tərəfindən təşkil edilməlidir?

- A) Nəqliyyat müəssisəsi

- B) Dövlət yol polisi
- C) Fövqəladə Hallar Nazirliyi
- D) Metrologiya və standartlaşdırma komitəsi
- E) İldə bir dəfə kadrlar şöbəsi tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

135. Avtobus sürücüsünün reysqabağı tibbi müayinədən keçməsi öz əksini hansı sənəddə tapır?

- A) Sürücüyə verilmiş tibbi arayışda
- B) Yol vəərəqəsində
- C) Təlimatlar jurnalında
- D) Poliklinikada şəxsi tibbi anketdə
- E) Sənədləşdirilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

136. Dispetçer avtobus sürücüsünə yol vəərəqəsi verərəkən onda "Yol Hərəkəti Haqqında" Qanunda göstərilən sənədlərdən başqa hansı sənədlərin olmasına nəzarət edir?

- A) Marşrut sxemi
- B) Sürücülük vəsiqəsi
- C) Hərəkət cədvəli
- D) Marşrut sxemi və hərəkət cədvəli
- E) Sürücülük şəhadətnaməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 141 nömrəli Qərarı

137. Dartıcı və yarımqoşqudan ibarət hərəkət tərkibini idarə edən sürücüdə hansı kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır?

A) A

B) B

C) C

D) CE

E) DE

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

138. Xəttə çıxan avtoqüllənin sürücüsündə hansı sənədlər olmalıdır?

A) C kateqoriyalı sürücülük və avtokran maşinisti vəsiqəsi

B) B kateqoriyalı sürücülük və avtoqüllə maşinisti vəsiqəsi

C) C kateqoriyalı sürücülük və avtoqüllə maşinisti vəsiqəsi

D) CE kateqoriyalı sürücülük və avtokran maşinisti vəsiqəsi

E) DE kateqoriyalı sürücülük və avtokran maşinisti vəsiqəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

139. 8 ton yük götürmə qabiliyyəti olan Kamaz 5320 yük avtomobili və ona qoşulmuş 8 ton yük götürmə qabiliyyətli QKP 8352 qoşqulu avtoqatarın sürücüsü hansı kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalıdır?

A) CE

B) C

C) B,C,D

D) D

E) DE

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

140. Kabinada və banında ümumilikdə 6 nəfər sərnəşin daşıyan icazə verilən maksimum kütləsi 3000 kq olan yük avtomobilin sürücüsü yol vərəqəsi almaq üçün hansı kateqoriyalı sürücülük vəsiqəsi təqdim etməlidir?

A) DE

B) C

C) B,C,D

D) B

E) CE

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

141. Xəttə çıxan 6 ton yük götürmə qabiliyyətli yük avtomobili və ona qoşulmuş 1 ton yük götürmə qabiliyyətli qoşqulu avtoqatarın sürücüsünün ən az neçə yaşı ola bilər?

A) 20 yaşı

B) 18 yaşı

C) 24 yaşı

D) 21 yaşı

E) 16 yaşı

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

142. 28 oturacaq yeri olan Otokar markalı olan avtobusun sürücüsünün ən az neçə yaşı ola bilər?

- A) 18 yaşı
- B) 19 yaşı
- C) 23 yaşı
- D) 26 yaşı
- E) 21 yaşı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

143. Tezauto markalı oturacaq yerlərinin sayı 38 olan D sürücülük kateqoriyalı sürücü yol vəərəqəsinin almaq üçün dispetçərə müraciət edib. Dispetçer sənədləri yoxlayarkın onun 2 gün qabaq 66 yaşının tamam olduğunu müəyyən edir. Dispetçer bu zaman nə etməlidir?

- A) Dövrü tibbi müayinədən keçmə arayışın alaraq yol vəərəqəsi verir
- B) Xəttə çıxarkən tibbi baxışdan keçdiyinə əsaslanaraq yol vəərəqəsi verir
- C) Heç bir məhdudiyət yoxdur
- D) Yol vəərəqəsi vermir
- E) Sürücüyə və kadrılar şöbəsinə sürücünün 66 yaşının tamam olmasını xəbər verərək yol vəərəqəsi verir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

144. Havanın hərərəti mənfi 8°C-dir və yolları qismən buz tutub. İstehsalat sahəsində starteri imtina edən avtoqülləni təmir üçün müəssisəyə gətirmək lazımdır. Bu zaman dispetçer hansı avtomobilə yol vəərəqəsi verir?

- A) Yedəyə almaq üçün ora gedən yük avtomobilinə
- B) Yedəyə almaq üçün ora gedən yükünü özüboşaldan avtomobilə

- C) Yedəyə almaq üçün ora gedən dartıcı avtomobilə
- D) Ora gedən evakuator avtomobilə yol vərəqəsi verər
- E) Tırtıllı nəqliyyat vasitəsinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

145. Dövlət yol polisi əməkdaşı dövlət qeydiyyat nişanlarından biri olmayan avtomobili yolda saxladaraq hansı tədbiri həyata keçirə bilər?

- A) Yüz manat cərimə edir
- B) Avtomobili mühafizə olunan duracağa göndirir
- C) İki yüz manat cərimə edir
- D) Bu barədə sürücüyə xəbərdarlıq edir və hərəkətə buraxır
- E) Nömrənin itdiyini aktlaşdırır və bu haqda sürücüyə arayış verir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

146. "A1" kateqoriyalı sürücülük vəsiqəli şəxslər hansı nəqliyyat vasitələrini idarə edə bilər?

- A) Mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri
- B) Bütün növ motosikletləri idarə etmək üçün
- C) İcazə verilən maksimum kütləsi 3.500 kq-dan çox olan nəqliyyat vasitələrin
- D) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan sərnəşin avtomobilləri
- E) Mühərrikinin işçi həcmi 30 kub/sm-dən və mühərrikinin gücü 6 kVt-dan çox olmayan mopedlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

147. "CE" kateqoriyalı sürücülük vəsiqəli şəxslər hansı nəqliyyat vasitələrini idarə edə bilər?

- A) Mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olan motosikletləri
- B) İcazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və sərnişin daşınması üçün nəzərdə tutulmayan avtomobilləri
- C) Sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobilləri
- D) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 16-dan artıq olmayan sərnişin avtomobilləri
- E) Qoşqulu minik avtomobilləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

148. "DE" kateqoriyalı sürücülük vəsiqəli şəxslər hansı nəqliyyat vasitələrini idarə edə bilər?

- A) Mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olan motosikletləri
- B) İcazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və sərnişin daşınması üçün nəzərdə tutulmayan avtomobilləri
- C) Sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan avtomobilləri
- D) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri
- E) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 48-dən artıq olmayan avtomobilləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

149. 6 ton yük götürmə qabiliyyətli yükün özü boşaldan avtomobil və ona qoşulmuş 3 ton yük götürmə qabiliyyətli qoşqulu avtoqatarın sürücüsü hansı kateqorialı sürücülük vəsiqəsinə malik olmalıdır ?

- A) BE
- B) C
- C) B,C,D
- D) D
- E) CE

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

150. Oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 11 olan və qoşqusunun yükünün kütləsi 1250 kq-olan avtomobilin sürücüsü hansı kateqorialı sürücülük vəsiqəsinə malik olmalıdır?

- A) D,E
- B) C
- C) B,C,D
- D) D
- E) C,E

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

151. Kabinada və banında ümumilikdə 7 nəfər sərnişin daşıyan yük avtomobilin sürücüsü hansı kateqorialı sürücülük vəsiqəsinə malik olmalıdır?

- A) D,E
- B) C
- C) B,C,D
- D) D



E) C,E

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

152. 12 ton yük götürmə qabiliyyətli yük avtomobili və ona qoşulmuş 2 ton yük götürmə qabiliyyətli qoşqulu avtoqatarın sürücüsünün ən az neçə yaşı ola bilər?

A) 18 yaşı

B) 19 yaşı

C) 20 yaşı

D) 21 yaşı

E) 24 yaşı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

153. Oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 21 - olan avtobusun sürücüsünün ən az neçə yaşı ola bilər?

A) 18 yaşı

B) 19 yaşı

C) 23 yaşı

D) 21 yaşı

E) 24 yaşı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

154. Oturacaq yerlərinin sayı 32 olan avtobusu B,C, D sürücülük kateqoriyalı və yaşı 66 olan sürücü tərəfindən idarə edildiyi zaman xəttə buraxmaq hansı halda olar?

A) Dövrü tibbi müayinədən keçmə arayışı olduqda

- B) Xəttə çıxarkən tibbi baxışdan keçdikdən sonra
- C) Heç bir məhdudiyət yoxdur
- D) Xəttə buraxılmır
- E) Yalnız qeyri müntəzəm sərnişin daşımaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

155. Hansı hallarda avtomobillərin yedəyə alınmasına yol verilir?

- A) Buzlu yol şəraitində
- B) Yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda
- C) İkitəkərli motosikletləri yedəyə alma
- D) Birdən artıq nəqliyyat vasitəsini yedəyə alma
- E) 4 - cü dərəcəli avtomobil yollarında yedəyə alma

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

156. Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən hansı məsafədən çox qırağa çıxdıqda "İri qabaritli yük" tanınma nişanı ilə işarələnməlidir?

- A) Arxadan 0,5 metr qırağa çıxdıqda
- B) Yan tərəfdən 0,2 metr qırağa çıxdıqda
- C) Yan tərəfdən 1 metrdən çox qırağa çıxdıqda
- D) Xarici kənarından və yandan istənilən ölçüdə qırağa çıxdıqda
- E) Yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

157. Hansı hallarda Yol polisi əməkdaşı nəqliyyat vasitəsin müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir?

- A) Avtomobil kirli olduqda
- B) Avtomobilin tibbi qutusu olmadıqda
- C) Avtomobilin qeydiyyat şəhadətnaməsi olmadıqda
- D) Heç bir halda yol verilmir
- E) Sürücünün razılığı ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

158. Nəqliyyat müəssisəsinə məxsus avtomobilin dövlət qeydiyyat nişanlarından biri olmadıqda müvafiq icra hakimiyyəti orqanı əməkdaşı ilkin olaraq nə edir?

- A) Beş yüz manat cərimə edir
- B) Yüz əlli manatdan iki yüz manatadək cərimə edir
- C) Yüz manat cərimə edir
- D) Bu barədə sürücüyə xəbərdarlıq edir və hərəkətə buraxır
- E) Avtomobili mühafizə olunan duracağa göndərir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

159. Nəqliyyat müəssisəsinə məxsus avtomobilin dövlət qeydiyyat nişanları qeyri-standart olduqda (kustar üsulla hazırlanmış Dövlət Yol Polisi əməkdaşı ilkin olaraq nə edir?

- A) Avtomobili mühafizə olunan duracağa göndərir
- B) Yüz əlli manatdan iki yüz manatadək cərimə edir
- C) Yüz manat cərimə edir
- D) Bu barədə sürücüyə xəbərdarlıq edir və hərəkətə buraxır
- E) Altmış manat cərimə edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı. 2017

160. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

161. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

162. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədən kənar təlimat

D) Birdəfəlik təlimat

E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

163. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

A) İlkin, giriş və növbədənənar

B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik

C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar

D) Giriş, vaxtaşırı və növbədənənar

E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

164. Fəhlələri sərbəst işə buraxmazdan əvvəl onlara təlimatın hansı növü keçirilməlidir?

A) Giriş

B) Birdəfəlik

C) Dövri

D) Vaxtaşırı

E) İlkin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

165. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

166. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

167. Fəhlələrlə iş yerində ilkin təlimat hansı hallarda aparılır?

- A) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və istehsalat şəraiti dəyişəndə
- B) Sərbəst işə buraxılmazdan əvvəl və ilkin işə qəbul olunanda
- C) Sərbəst işə buraxılmazdan əvvəl və istehsalat şəraiti dəyişəndə
- D) Sərbəst işə buraxılmazdan əvvəl və texnologiyada dəyişiklik olunduqda
- E) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və texnologiyada dəyişiklik olunduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

168. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

169. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

170. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır

C) 30 kq-dan artıq olmamalıdır

D) 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

171. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

A) 80 metrədən artıq olduqda

B) 40 metrədən artıq olduqda

C) 60 metrədən artıq olduqda

D) 100 metrədən artıq olduqda

E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

172. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin



İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

173. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

174. Tozlu işləri yerinə yetirən fəhlə hansı fərdi mühafizə vasitəsindən istifadə etməlidir?

- A) Çəkmədən
- B) Qulaqcıqdan
- C) Resperatorndan
- D) Filtrli əleyhqazdan
- E) Şlanqlı əleyhqazdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft emalı və neft-kimya sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2012. Səh. 151

175. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

176. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

177. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

A) Şlanqlı əleyhqazlardan

B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan

C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

178. Günvurma nə vaxt baş verir?

A) Günəşli havada gün şüalarının altında olduqda

B) Yayda kölgəlikdə çox durduqda

C) İsti otaqda çox qaldıqda

D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda

E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

179. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

A) Sadəcə həkimi gözləmək

B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq

C) Şina qoyub tərpənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq

D) Təmiz havaya çıxarmaq bintlə sarımaq

E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

180. Bədbəxt hadisə nədir?

A) Texniki qurğuların dayanması, yaxud nasazlığı

B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir

C) Texnoloji rejiminin pozulması

D) Nəzarət edilə bilməyən partlayış və yanğın

E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

181. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasətmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

182. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

183. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

184. Kollektiv mühafizə vasitələri nədir?

A) Bir işçini qorumaq üçün tətbiq edilən vasitələr

B) Beş və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

C) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

D) Üç və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

E) Üç və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

185. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək

D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək

E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)  
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

186. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

187. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

188. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

189. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

190. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

191. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr

D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr

E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

192. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

A) 10 nəfərdən çox insan olan

B) 100 nəfərdən çox insan olan

C) Hamısında

D) 17 nəfərdən çox insan olan

E) 27 nəfərdən çox

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

193. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

A) Sex rəisi

B) Fəhlələr və aparatçılar

C) Qulluqçular

D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

194. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı



- B) Sex rəisi
  - C) Qulluqçular
  - D) Fəhlələr və aparatçılar
  - E) Ustalar çilingərlər
- Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

195. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

196. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadagandır?

- A) Slaydoskopdan, telefondan, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

197. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti

198. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitələri
- C) Təlimatın kecirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

199. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

200. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

201. Fərdi mühafizə vasitələri hansılardır?

A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri

B) Görmək və eşitmək üçün mühafizə vasitələri

C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri

D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri

E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999